

Qarabağ dağ silsiləsinin ətəyində, meşələrin əhatəsində, Qarqar çayının sahilində yerləşən Kərkicahan ləp qədim dövrlərdən azərbaycanlıların six məskunlaşdırığı yaşayış məntəqəsi olub. Qeyd edək ki, Kərkicahanın tarixi minilliklərə gedib çıxır və taleyi isə çox keşmə-keşli olub. Tarixi və elmi mənbələrə görə, Kərkicahan kərki tayfalarının yaşadığını yer mənasını özündə ehtiva edir. Azərbaycan xalqının formallaşmasında digər türk boyları kimi, kərki tayfalarının da rolü böyük olub. Tarixçi alim Q. Qeybullayevin elmi araşdırılmalarında qədim Albaniya ərazilərində tərtər, savdey, aran, macar tayfaları ilə yanaşı, kərkilərin də yaşadığı qeyd olunub. Alim tarixi faktları daha obrazlı şəkildə təsvir edərək yazar ki, "eradan əvvəlki və sonrakı yüzilliklərdə Albaniya ərazisində türk tayfaları göylərə səpələnmiş ulduzlar kimi sayışıblar". Min illər boyu Azərbaycan ərazilərinin yadəllilərdən müdafiəsini təmin edən kərkilərin şanlı tarixində ermənilərin törətdiyi fitnə-fəsadları, faciələrlə dolu olan qanlı illəri, azərbaycanlılara qarşı soyqırımları ağır izləri də öz əksini tapır.

1991-ci ilin dekabr ayında Xankəndidə evlər yixan, ürəklər paralayan yırtıcı, faşist, qanlı ermənilər Kərkicahan qəsəbesində yaşayan azərbaycanlı ailələrə ağır işgəncələr və rərək onları öz dədə-baba yurdlarından didərgin salıblar, qəsəbədəki evlərin çoxuna od vuraraq yandırıblar. Ermənilər tərəfindən şeytan və quldur yuvasına çevrilən Xankəndi ilə bitişik olan Kərkicahan əhalisi erməni silahlı dəstələrinin hücumlarına mərdliklə sinə gəriblər, döyüşüblər, öz yurdlarını, evlərini, şərəfli adlarını qoruyublar. Fəqət qüvvələr qeyri-bərabər olunduğundan, silah-sursat tükəndiyindən, əliyalın qalan müdafiəçilər ermənilərə qarşı dəyənəklə, daşla döyüşüblər. Qeyd edək ki, Kərkicahanın müdafiəsi yerli əhali, az sayda polis və yeni yaranan Azərbaycan ordusunun bir qrup əsgəri tərəfindən təşkil edilib. Qəsəbə uğrunda qanlı döyüşlərdə 150 nəfərdən çox azərbaycanlı, o cümlədən 40 nəfər qadın və 110 nəfər kişi qəhrəmanlıqla şəhid olub. Özü-nümüdafiə dəstələrinin, azsaylı polis və əsgərlərin şücaəti hesabına Kərkicahandan dinc əhali, qocalar, uşaqlar, xəstələr, qadınlar xilas edilərək Şuşa istiqamətinə yola salınıb.

Qədim yaşayış məskəni, Qarabağ xanı İbrahimxəlil Cavanşirin oğlu Məhəmmədhəsən xanın ev tikdiriyi Kərkicahan

tika Komitəsinin 2012-ci il yanvarın 1-nə olan məlumatına görə qəsəbənin 2 min nəfər sakını qeydə alınıb.

Birinci Qarabağ müharibəsində şəhid olan kərkicahanlılardan birinin - Fərhad Atakişiyevin ermənilər tərəfindən yarıda qırılan taleyi erməni vəhşiliyini, qəddarlığını, azərbaycanlılara qarşı nifrətini, düşmənciliyini açıq-aydın göstərir. Əsir və itkin



yıl. Keçmiş sovet rəhbərləri 1930-cu ildə ermənilərin Qarabağa köçürülməsi haqqında qərar qəbul ediblər və həmin ermənilərdən 700 nəfəri Kərkicahanda yerləşdirilib. Qəsəbədə erməni ailələrinin sayı artıqça onların azərbaycanlılara qarşı təxribati, mənəvi zərbələri, satqınlığı da artıb. Ötən əsrin 60-ci illərində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərləri Kərkicahan qəsəbəsinin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxara-

ıla Moskvaya teleqramlar vururdular ki, bəs "Türklər bizi qırır" köməyə gəlin. Məhz erməni böhtəni nəticəsində Kərkicahanda onlarla azərbaycanlı represiya düber olub. 1923-cü ildə erməni böhtəni nəticəsində haqsız yerə represiya maşınınnda öldürülən 89 nəfərin 21 nəfəri Qarabağda, 8 nəfəri isə Xankəndi və Kərkicahanda yaşayan azərbaycanlılar olub. 1938-ci ildə də ermənilərin satqınlığı və böhtəni nəticəsində Kərkicahanda bir ailənin üç üzvü, habelə 23 nəfər azərbaycanlı Stalin rejiminin qurbanına çevriliblər.

Keçmiş sovet hakimiyəti ilərində ermənilər Kərkicahanda yaşayan azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol veriblər, sadəlik kadrları gözümçüxdə salıblar, onların yüksək vəzifələrdə işləmələrinə həmişə maneçilik yaradıblar. Ermənilərin gizli və açıq mübarizəsinə baxmayaq, 1988-ci ildə Kərkicahanda azərbaycanlı arxeoloqlar tərəfindən axtarış işlərinə başlanılıb və qazıntılar zamanı burada III əsrən qalma yazılı daşlar, qoç fiqurları, küpler, XII əsr qəbirləri, səkkizguşəli minarələr, kurqanlar, qədim məhəllələr aşkar edilib və xəzinə tapılıb. Həmin arxeoloji araşdırmalara görə, Kərkicahanın tarixi eramızın I-III əsrlərinə aid edilib. Qəsəbədə iki məktəb (S.Vurğun və N.Şahmuradov adına), bağça, mədəniyyət evi, iki muzey, kitabxana və digər tikililər erməni vandallizminə məruz qalıb. Çox təəssüf ki, erməni işğalından sonra həmin abidələr məhv edilərək dağıdılib. İşğala qədər əhali bağlılıqla, tərəvəzçiliklə məşğul olub. Azərbaycan Dövlət Statist-

düşmüş, girov götürülmüş və təndaşlarla əlaqədar Dövlət Komissiyasının yadıldığı məlumatda bildirilir ki, Ermənistən Azərbaycana təcavüzü nəticəsində 1970-ci il təvəllüdü Kərkicahan sakını Fərhad Rəhman oğlu Atakişiyev erməni əsirliyində olarkən xüsusi qəddarlıqla qətlə yetirilib. 1991-ci il dekabr döyüşlərində Fərhad döyüşçülərimizə bələdçilik etdiyinə və döyüdüyüne görə erməniləri çox qəzəbləndirib. Ermənilər F. Atakişiyevə işgəncələr verərək "Qarabağ ermənilərindir" ifadəsini deməyə məcbur etsələr də o, işgəncələrdən və ölümündə qorxmayaraq "Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq" deyib. Onun meyitinin ekspertizası zamanı bədənində ermənilər tərəfindən törədilən 72 müxtəlif işgəncə izi aşkar edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 28 iyul 2009-cu il tarixli Sərəncamı ilə Fərhad Atakişiyev (ölümündən sonra) "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.

2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata görə Kərkicahan Rusiya sülh-məramılının müvəqqəti nəzarət zonasında qalıb. Kərkicahnlılar respublikamızın müxtəlif guşələrində məskunlaşıblar, doğma yurda qayıdaqları günləri səbirsizliklə gözləyirlər. Xocalı rayonu inzibati ərazi vahidiinin tərkibində olan Kərkicahan qəsəbəsinə azərbaycanlıların qayıdışı uzaqda deyil, tezliklə onlar öz dədə-baba yurdlarına dönəcəklər.

S.BABAYEV,
"Respublika".



Xankəndinin cənub-qərbində yerləşir, gözəl təbiəti, tariximizin daş yadigarlarını öz qoynunda saxlayan və mühüm nəqliyyat qoşağı hesab olunan qəsəbədə ötən əsrin əvvəllerində zavod, fabrik işə salınıb, məktəbler tikilib, xalçaçılıq sənəti inkişaf edib. Xurcunlar və qədim çəşnili xalçalar toxunub, keçmiş sovetlər birliyinin ən ucqar yerlərinə belə göndərilib. Kərkicahana ermənilərin köçürülməsi ötən əsrin 20-ci illərindən başla-

raq Xankəndiyə birləşdiriblər. Yeri gəlmışkən qeyd edək ki, ikinci Dünya müharibəsində Kərkicahandan 9 nəfər azərbaycanlı həlak olub, 20 nəfər itkin düşüb, 64 nəfər isə əhil olub. Qarabağa köçürürlən ermənilər azərbaycanlıların evlərinə göz dikiblər, tarixi yerləri dağıdırlar, ayrı-seçkiliyə yol veriblər. Bu erməni xisətinə qarşı müqavimət göstərən azərbaycanlılara şər, böhtən atılır, həyət salaraq erməni həyasızlığı